

“Böyük gələcəyə aparan Heydər Əliyev yolu” mövzusunda elmi sessiya keçirilib

Dekabrın 10-da AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində ulu öndər Heydər Əliyevin anım gününə həsr olunmuş “Böyük gələcəyə aparan Heydər Əliyev yolu” mövzusunda elmi sessiya keçirilib. Sessiyayı giriş sözü ilə açan muzeyin baş direktoru, akademik Rafael Hüseynov milli dövlətçilik tarixində xüsusi bir mərhələni təşkil etmiş Heydər Əliyev siyasi təfəkkürünün, ideologiyasının müasir Azərbaycanın iqtisadi, mədəni, geosiyasi dirçəlişindəki mühüm rolundan danışib, bu uzaqgörən siyasətin xalqın milli özünüfəadə və milli qürur hissəsinin yüksəlişində də danılmaz amil olduğunu vurğulayıb.

Akademik R.Hüseynov Azərbaycanın bütün dövrlərdə yetişdirdiyi tarixi şəxsiyyətlər, xalqın önündə gedən liderləri baxımından XX əsrin xüsusilə fərqləndiyini qeyd edib, Heydər Əliyevin bu

şəxsiyyətlər sırasında Azərbaycan tarixində silinməz izlər qoymuş görkəmli dövlət xadimlərindən olduğunu bildirib.

“Heydər Əliyev böyük qüdrəti, miqyaslı düşüncəsi, dərin zəkası ilə

Azərbaycanı çətin vəziyyətlərdən çıxarmağı bacarmış, istiqlalımızı qoruyaraq onu XX əsrdən XXI əsrə ötürməyə müvəffəq olmuşdur”, – deyən R.Hüseynov müasir Azərbaycan dövlətinin ulu öndərin şah əsəri olduğunu vurğulayıb. O, dövlətimizin bütün strukturlarının ümummilli lider tərəfindən möhkəmləndirildiyini diqqətə çatdırıb, dahi şəxsiyyətin qurduğu Azərbaycan dövlətinin bu gün də gələcəyə doğru inamla addımladığını deyib.

R.Hüseynov ulu öndərin Azərbaycanın gələcək quruculuğu üçün gördüyü işlərdən də bəhs edib, ölkəmizdə bütün sahələr üzrə yüksək ixtisaslı kadrların yetişdirildiyini vurğulayıb.



“Yaradıcı ruha sahib olan Heydər Əliyev digər məziyyətləri ilə yanaşı, həm də ədəbiyyata və mədəniyyətə xüsusi maraq göstərmişdir”, – deyə bildiren baş direktor əlavə edib ki, məhz bu səbəbdən ümummilli liderin Moskvada yüksək vəzifəsini başa vuraraq ölkəmizə qayıtdıqdan

sonra üz tutduğu ilk ünvanlardan biri də Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi olmuşdur.

R.Hüseynov bildirib ki, mübarizəli, zəfərli və gərgin, hadisələr dolu bir həyat yaşamış Heydər Əliyev ömrü boyu zəfərlərə



doğru pillə-pillə irəliləyib. Ümummilli liderə həyatının müəyyən anlarında yüksəlişlərinin qarşısını almaq üçün maneələr yaradılsa da, dahi şəxsiyyət yolundan dönmədən səbahlara doğru inamla addımlayıb.

Muzeyin Ekspozisiyanın qorunması, izahı və audio müşayiətin

təmini şöbəsinin müdiri Tomiris Babanlı “Ədəbiyyat Heydər Əliyev siyasi xəttinin mühüm tərkib hissəsi kimi”, həmin şöbənin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Sevinc Heydərova “Heydər Əliyev və milli-mənəvi dəyərlərimiz” adlı məruzə ilə çıxış ediblər. Çıxışlarda dahi şəxsiyyətin Azərbaycan ədəbiyyatının inkişafında xidmətlər göstərmiş ədiblərin adının əbədiləşdirilməsi, mədəniyyət və elm xadimlərinə göstərdiyi diqqət və qayğıdan danışılıb.

Tədbirdə ümummilli lider Heydər Əliyevin həyat yolunun müxtəlif anlarını əks etdirən foto-stend də nümayiş etdirilib.

***Qabil YUSİFOĞLU,
“Xalq qəzeti”***